

Fil.ü.e.d. **Gülbəniz BABAXANLI**  
AMEA Hüseyin Cavidin Ev Muzeyinin direktoru,  
Əməkdar mədəniyyət işçisi

## **HÜSEYN CAVİD ROMANTİKDİR, YOXSA REALİST?**

Hüseyin Cavid iyirminci-otuzuncu illərdə böyük ümumxalq məhəbbəti qazınmışdı. Görkəmlı tənqidçi-ədəbiyyatşunas Yaşar Qarayev H.Cavidə həsr etdiyi "Sənətkar və tarix" məqaləsində yazır: "Cavidin inqilabdan sonrakı nüfuzunu nə çarizm, nə də müsavat dövrü ilə müqayisə etmək mümkün deyil. Sənədlərdən biri bu baxımdan çox səciyyəvidir: "...ədəbiyyat aləmində böyük simalardan olan Hüseyin Cavid kimi şəxsən xəbəriniz yox idi. Siz onun əsərlərini vəzi-səhnə etmədiniz. Çünkü həmin əsərlər dinə, zülmə və zülmətə qarşı yazılmış əsərlər idi". Maraqlıdır ki, inqilabdan sonrakı dövrün özündə də mətbuat Cavidin sovet şöhrətini onun xaricdəki "şöhrətindən" fərqləndirir" "...Hüseyin Cavidin "Sənan"ı, "İblis"ı ancaq şuralarda geniş bir sahəyə malik bulunur. Hüdüllardan aşamayırlar. Hüseyin Cavid buralarda əziz, oralarda isə kafırlıklə ittiham olunur...Hüseyin Cavidə qarşı ən kəskin ittihamlarında da ciddi ədəbi tənqid onun böyük və bənzərsiz istedadına, heysiyyat və şəxsiyyətinə hörmət çərçivəsindən kənara çıxmamışdır" 1. Hüseyin Cavid romantizmi ilə bağlı müəyyən mülahizələr söyləyən müəlliflər sırasında biz o dövrün (20-30-cu illərin) ən fəal tənqidçilərini, qələm sahiblərini görürük: H.Zeynallı, A.Şaiq, C.Cabbarlı, Ə.Nazim, M.Quliyev, M.K.Ələkbərli, Ə.Abid, M.Hüseyin, X.Ibrahim və b. Əlbəttə, onların məqalələrində Cavid yaradıcılığı əsasən ideya-məzmun və sinfi-siyasi baxımdan izah olunurdu, lakin bu yazınlarda H.Cavidin romantik sənətkar olub olmadığı barədə fikirlər diqqətdən yayılmır. Hənəfi Zeynallı "Hüseyin Cavidin yazdığı "Peyğəmbər" haqqında mülahizələrim" məqaləsində əsər üzərində çox geniş dayanır, həm mövzu-ideya baxımdan, həm də sənətkarlıq nöqtəyi-nəzərdən təhlil cəlb edir. Bu təhlillər öz zamanında, yəni iyirminci illərin mürəkkəb və ziddiyətli ədəbi prosesi zəminində heç də az əhəmiyyətli hadisə deyildi. Hiss olunurdu ki, H.Zeynallı H.Cavid sənətinə, onun sənətkarlıq aləminə yaxşı bələddir. Belə ki, müəllif H.Cavidin digər əsərlərindən söz açmasa da, onun üslubunu, türk şairlərinin yaradıcılığı ilə təmas və ünsiyyətini, təsir məqamlarını müəyyənləşdirməyə çalışır. Əlbəttə, H.Cavidin "Peyğəmbər"ində Ə.Hamidin, R.Tofiqin, T.Fikrətin təsirini aramaq və bununla əlaqədar müəyyən müqayisələr aparmaq, misallar götirmək heç də pis təsir bağışlamırdı. Məlumdur ki, H.Cavid dili və üslubu etibarilə həmin şairlərin yaradıcılığından bəhrələnmişdi, bunu inkar etmək olmaz. Lakin H.Cavidin "Peyğəmbər"inin romantik bir əsər olduğu, onun əsas qəhrəmanının romantik pafosla yaradılması məsələsinə gəldikdə H.Zeynallı tərəddüb içində qalırırdı. Yazırırdı: "Bu əsərin romantik qələmlə yazıldığını bir tərəfdən qəbul edənlər onda realizm əsərləri olduğunu görməyirlər; onun romantizmi həyatın çərçivəsinə girməkdə, tiplərini natamam və xəyalpərvər yaratmaq istəməkdə isə, realizmi də əsrin ruhunu büsbütnən olduğu kimi meydana qoymaqdadır. Hətta romantik Cavid, bir "Şeyx Sənan" və "Uçurum" yaradıcısı olan Cavid gərək Peyğəmbərin, gərək Əbü'ləliboğunun, gərəksə də Baş rəisin (Əbu Süfyənin) dodaqlarına tarixən müsəddiq sözləri verir və hətta Azərbaycan ədəbi fikri və Hüseyin Cavid (II kitab) Peyğəmbər həyatından təsvir edə bildiyi dairədə bir nöqtə belə buraxmaq istəməyir. İstə burada Cavidin fikirləri müşəvvəş, qarışiq və hətta romantizməni və yaxud realizməni sülük etmək olduğunu bilməyir. Buna görə bu əsərə romantik əsər kimi yanaşmaq doğru deyildir" 1. Əlbəttə, "Peyğəmbər"pyesində Məhəmmədin həyatı və mübarizəsi ilə bağlı səhnələr az deyil, amma H.Cavid heç də realist bir əsər yaratmamışdır. Çünkü Peyğəmbəri səciyyələndirən əqidə yolu, fikir, ideya yolu idi, böyük, möhtəşəm romantik duyğular idi. H.Zeynallının həmin məqaləsində H.Cavidin bir romantik olduğu fikri ilə də qarşılaşırıq: "Bizcə, möhtərəm şairimiz həyata, həqiqətə yaxınlaşmaq istəyir, oradakı tipləri tədqiq etmək üçün çalışıqdə onu sarmış olan mühit, qarışındakı həqiqəti-hal ona dar və kiçik gəlir və ona görə də öz fantaziyasına qüvvət vermək üçün bəzən tarixi simaları araşdırır, başqa mühitlərə qoşur və hər şeyi "uzaq üfüqlərdən" almaq istəyir. Artıq bu nöqtədə Cavid romantik olaraq qalır" 2. Hiss olunur ki, H.Zeynallı H.Cavidi realizm

yoluna çəkmək istəyir, lakin "Peyğəmbər" i təhlil edərkən, bu əsərdə H.Cavidin romantik obrazları, mifik, simvolik personajları və istifadə etdiyi bədii təsvir vasitələri etibarilə romantik olduğunu təsdiqləyir. H.Zeynallının "Şeyx Sənan" haqqında müləhizələrim" məqaləsində isə H.Cavidin romantik yaxud realist olub-olmadığını dəqiq bir işarə yoxdur, lakin "Şeyx Sənan"ın\* təhlili sərf romantik əsərin təhlili kimi nəzərə çarpır. "Şeyx Sənan"da "fikir inqilabi"nın izlərini görən müəllif təqdim etdiyi qəhrəmanın yüksək ideyalar, romantik duyğularla dolu olan bir əqidə sahibi olduğu qənaətinə gelir. Hənəfi Zeynallının "Şeyda" xüsusunda qısa bir müləhizə və "Maral" xüsusunda qısa müləhizə" məqalələri da 1923-cü ildə qələmə alınmış və hər iki məqalə "Maarif və mədəniyyət" jurnalında dərc edilmişdir. H.Zeynalli "Şeyda"nı H.Cavidin digər pyeslərinə nisbətən "daha inqilabi" bir əsər sayır. Şeyda doğrudan da gənc bir inqilabçı sosialist və hətta marksistcəsinə düşünən bir mübariz fəhlə təsiri bağışlayır. Pyesdə sinfi mübarizə ideyası da diqqəti cəlb etməkdədir. Belə ki, Məcid əfəndi ilə Şeyda və Qara Musa arasında baş verən ixtilaflar sinfi mahiyyət daşıyır. Obrazların təsvirinə gəldikdə isə, H.Cavid Qara Musanı sərf realist planda, Şeydanı isə romantik sərgidə qələmə almışdır. Yəni romantik H.Cavid bu pyesdə də öz üslubuna sadıq qalmışdır. Hənəfi Zeynallı da bu xüsusda dəqiq müləhizələr söyləyir: "Şeyda başı fəslə bir Qafqaziya gənclərindən Hamlet tipində bir sima kimi görünür. Bunun içərisindəki şəşqinlik və mütəmadi təzadlar bəzən anlaşılmaz olsa da, onun Cavidin başqa pyeslərində təsvir edilmiş qəhrəmanlar kimi: "Məhəbbətsiz bütün mənəyi-xilqət şübhəsiz heçdir, Məhəbbətdir əvət məqsəd şu pür əfsanə xilqətdən" (Azərbaycan ədəbi fikri və Hüseyin Cavid (II kitab) deyənlərdən incə ruhlu, İsa Məsih qəlibi, gözəl və gözəlli pərəstişkarı olduğu göz önungündədir". Şeydanın xəyalpərvər, incə ruhlu bir gənc olması onu H.Cavidin digər romantik qəhrəmanları sırasında daxil edir və H.Zeynallı da elə bu məqamı nəzərə çarpdır. H.Cavidin "Maral" faciəsinə də H.Zeynallı eyni prinsipə yanaşır. Pyesin əsas qəhrəmanlarından olan Cəmilin müəyyən dərəcədə Qərbin romantik qəhrəmanlarını xatırlatmasının nəzərə çarpdırır. Bu oxşarlıq xüsusi tərzdə nəzərə çarpdırımasa da, təhlildən incəliklə sezmək olur. "Maral" faciəsi haqqında sonralar daha ətraflı söz açan akademik Məmməd Cəfər Hənəfi Zeynallının tam, dolğun şəkildə ifadə edə bilmədiyi fikri dəqiq bir müləhizə ilə belə tamamlayıb: "Cəmil özünün fərdiyətçiliyi, mərdümgirizliyi, pərişan xəyalları, puç olmuş şirin arzuları, başqa həyatı həsrəti ilə müəyyən dərəcədə Qərbin romantik qəhrəmanlarını xatırladır. Lakin əslində o, nə Çaylı Harold, nə Manfred, nə də Karl Moordur. O, hər şeydən əvvəl, Şərq, Şərq romantizminə, Azərbaycan romantizminə məxsus bir tipdir. Cəmil yenice oyanmış Şərqiñ özünə məxsus keyfiyyətlərə malik romantik gənclərindən biri olmaqla bərabər, Şərq xas olan ənənəvi sentimental, romantik əhval-ruhiyyə malikdir" Abdulla Şaiqin "Cavidin "İblis"nam hailəsi haqqında duyğularım" məqaləsində da H.Cavid yaradıcılığının romantizmə bağlılığı daha qabarlıq nəzərə çarpır. Bu məqalədə də konkret olaraq "Cavid romantikdirmi?" məsələsi qoyulmur.\* Lakin əsərin təhlili açıq-aydın göstərir ki, A.Şaiq məhz romantik bir əsər haqqında söz açır. Məsələn, məqalənin başlangıcında A.Şaiq "İblis" faciəsinin janr xüsusiyyətinə toxunur, dərin tragizmle aşılanmış bu əsərin qəhrəmanlarının səciyyəsi üzərində dayanır: "Hailə qəhrəmanları səciyyəcə dram qəhrəmanlarından ayrıldıqları kimi bəslədikləri məskurə etibarilə də yüksək, kəskin irala, sarsılmaz enerji və ülvi qayəyə malik xariquladə şəxsiyyətlərdir. Bu qəhrəmanlar fəaliyyətə başladıqları zaman kəndilərini o qədər şaşırır və kəndinə elə dərin və çıxılmaz uğurumlar hazırlayıb ki, o çətin və qorxunc vəziyyətdən qurtulmaq ümidi qalmır. Kəndisi hiss etmədən onu təqib etməkdə olan bu fəlakətləri biz sezirik və bütün bunlar bizdə heyrət və iztirab doğurur. Bu iztirab və hiss heyrətə bir hiss daha artırıbor ki, o dəxi qəhrəmanın ülvi ruhu, yorulmaz enerjisi və sarsılmaz iradəsidir.... Qəhrəman kəndi suçlarını kəndi qanı ilə təmizləyir. Uğrunda kəndini fəda etdiyi "idealın" ölməyəcəyinə, yaxın zamanda içimzdə hakim olacağına bizdə inam doğuruyor". "İblis" H.Cavidin pyesləri içərisində tarixi bir faciə kimi diqqəti cəlb edir. "Allah da, İblis də insanın özüdür" ideyası bu əsərdə sərf romantik bir vüsətlə təcəssüm olunur. A.Şaiq faciənin əsas qəhrəmanlarından biri olan Arifin romantik arzularının fənaya uğradığını, istədiyi kimi bir aləm

\* "Cavidşünashq" toplusu, II cild, Bakı, 2012, s. 61. 2 Yenə orada, s.23. Gülbəniz Babaxanlı.

\* Hənəfi Zeynallı. "Şeyda" xüsusunda qısa bir müləhizə". "Cavidşünashq" toplusu, I cild, Bakı, 2012, s. 105.

yaratmaq iqtidarında olmadığını, fərdi arzusu ilə ictimai arzuları arasında böyük bir ziddiyyət olduğunu onun faciəsi kimi ümumiləşdirir. Idealist\* Arifin yaşadığı aləmdən göylərə uçmağa can atlığı, hətta qüvvəli imanla sarsılmış olduğu dindən, allahdan, kitabdan da şübhələndiyi Arifin köməyinə İblis yetişir. Fənalıqların simvolu olan bu mifik obraz Arifi tədricən romantik aləmdən uzaqlaşdırmağa, xəyal dünyasından yerlərə düşürməyə çalışır və albəttə, öz şər xislətilə buna nail olur. A.Şaiq onun səciyyəsini belə xarakteriz edir: "Arif idealistliklə realistik arasında hənuz əksliklərdən tamamilə uzaqlaşmamış və yeniliklər də olduğu kimi qəbul etməmiş bir tipdir. O, tam mənəsi ilə realist olmamış, qüvvəyi-əqliyyəti kamincə inkişaf edəməmiş, hərəkətlərində çəşqinliq, əsəbilik var, fəaliyyətdən ziyadə zərər verir" 1. Romantik faciələrdə mənfi və şər qüvvələr - Mefistofel tipli obrazlar həmişə dəhşətli olurlar. A.Şaiq H.Cavidin İblisini – bu "atəşli məməmma"nın insanlara hər fənalığı yapdırıran, vəhşətlərə sürükləyən, maddi ehtirasın, ona qida verən Qərb mədəniyyətinin simvolu kimi təqdim edir. Bu əsərdə İblis Qərb millətlərini təmsil edir, hətta onun İngiltərə millətinə aid olduğunu söyləyir. O, tikici deyil, yaxıcı və yixicidir. O, allah, din, fəlsəfa və sufiliklə əylənir, istehzali qəhqəhələri, təriz və kinayəli sözləri ilə daim hərəkətdədir. H.Cavidin "Şeyx Sənan" faciəsi haqqında da iyirminci - otuzuncu illərin ədəbi tənqidində xeyli müləhizələrlə qarşılaşıraq. Bu əsər də qeydsiz-sərtszəs romantik faciə kimi təhlili olunmuşdur. H.Cavidin digər romantik faciələrinə xas olan bütün ünsürlər "Şeyx Sənan"da daha parlaq şəkildə öz əksini tapır. Cəfər Cabbarlının "Ədəbi mübahisələr" və "Şeyx Sənan haqqında" məqalələri da H.Zeynallının məqalələrdə olduğu kimi Cavidin romantik sənətkar olduğu şübhə və tərəddüdlə qarşılanır. Cəfər Cabbarlı "Ədəbi mübahisələr" məqaləsində H.Cavidin yaşadığı mühitin həyatını, Azərbaycan xalqının "ifadeyi halını" eks etdirmədiyini söyləyir, "Qoy bir nəfər çıxın və barmagını uzadaraq tərəddüdsüz, Cavidin filan yazısı cəmiyyətimizin ifadeyi-hali və keyfiyyətidir söyləsin. Bunu kimse deyə bilməz... Gözünün önündə xalqımız bir çox mübarizə dövrləri keçirmiş, məhkumluquda xırpalandığı, hüquq tapdandığı vaxtlar olmuş, fəqət buna qarşı Cavidin "burak məni hayqırıym" - deyə coşduğunu, sızlaşdığını, ağladığını görə bilmirik. Xalqımızın bir çox matəmləri, bir çox bayramları olmuş və olurken Cavid bunların həpsinə soyuqsanlıqla baxır, heç qırmıldanmır da. Yalnız harada isə xəyalı bir Afət bular, onu bulvarlarda öpüşdürür. İştə bu qədər... Nə olursa-olsun, hər halda Cavid burada Azərbaycanda yoxdur". C.Cabbarlı da H.Cavidə iyirminci illərin birtərəfli, dəha çox bolşevik platformasının ifadəsi olan müləhizələrlə yanaşır, Hüseyin Cavidin 70-80 milyonluq türk dünyasını təsvir etməyini qüsür sayır və belə bir qərara gəlir ki, H.Cavidin əsərlərində həyat yoxdur. O, H.Cavidin əsərlərindəki obrazları da millilikdən uzaq tiplər hesab edir, "Bizda Afət həyatı ilə yaşıyanlar yoxdur" söyləyir. O, H.Cavidin romantik sənətkar olduğunu tərəddüdlə qarşılayır, bu məsələdə qəti fikir söyləyə bilmir: "Cavid sərf romantik bir yazıçı deyildir. O gah romantik, gah idealist, gah realist kimi sentimentalidir". Açıq nəzərə çarpır ki, Cəfər Cabbarlı burada terminləri bir-birinə qarışdır. Ancaq C.Cabbarlı H.Cavidin müsbət cəhətlərindən də söz açır və bunu xüsusi qeyd edir ki, Cavidə hər kəsi maftun və əsir edəcək bir qüvvəyişəriyyətə vərdir. H.Caviddə bir də fəlsəfə vardır ki, əsərlərinin qüvvələnməsinə yardım edir. Bu iki cəhət heç şübhəsiz, Hüseyin Cavidin romantik bir şair olduğunu təsdiq edir, çünki Hüseyin Cavid romantikasının gözəlliyi də məhz parlaq şeiriyyətində və fəlsəfəsindədir. Cəfər Cabbarlının "Şeyx Sənan" haqqında" məqaləsində də Hüseyin Cavidən romantik kimi söz açır. Əsərin qəhrəmanı Şeyx Sənanı sərf öz şəxsi məqsədləri uğrunda mübarizə apardığını israrla qeyd edir, halbuki, din və təriqət başçısı olan Sənan başçısı "həqqə" dəvət edir, eşqin din, etiqad və fanatizm üzərində qələbəsinə can atır. Bu isə romantik Cavidin öz ideallarından doğurdu. Ədəbiyyatda bir nasır kimi qədəm qoysa da, tənqidçi kimi ədəbi ictimaiyyətin diqqətini cəlb edən Mehdi Hüseyin də H.Cavid yaradıcılığına bigənə qalmamışdır. Onun "Ədəbi qeydlər" məqaləsində H.Cavidin "Səyavuş" pyesindən söz açılır. Məqalədə böyük sənətkara rəğbət hissili yanaşı, onun yaradıcılığına o dövrün ədəbi tənqidinə xas olan ideoloji sapıntılar da diqqəti cəlb edir. O, "Səyavuş" əsərinin H.Cavidin

\* A.Şaiq. "Cavidin "İblis"nam hailəsi haqqında duyğularım". "Cavidşünashq" toplusu. Bakı, 2012, I cild, s. 191. Azərbaycan ədəbi fikri və Hüseyin Cavid (II kitab).

\* C.Cabbarlı. "Ədəbi mübahisələr". "Cavidşünashq" toplusu, I cild, Bakı, 2012, s. 73-75. Azərbaycan ədəbi fikri və Hüseyin Cavid (II kitab).

diger\* əsərlərindən fərqləndiyini, guya H.Cavidin artıq burjua təməyülündən xilas olmağa başladığını sübut etməyə çalışır. "Dünənki Hüseyin Cavid...insan tarixinin səhifələrini ləkələmiş Topal Teymurlara qarşı olduqca mülayim və məhribancasına bir əlaqə bəsləyərək, onu ədalət simvolu yapmış ("Topal Teymur"), Sultan Əbdülhəmid Türkiyəsinə qarşı amansız mübarizə aparan inqilabçıları göstərməkdən boyun qaçıraraq patriarchal封建 kəndini, bu ağır vəziyyətdən qurtulmağın yeganə yolu saymışdı ("Uçurum"). Bu gün Cavid Firdovsi dastanlarının bir parçasını öz bədii labaraturasından keçirərək, xaqqanlar hakimiyyəti əleyhinə üşyan bayraqı qaldıran Çin məzəlumlarına şərəflə nəğmələr oxuyur. "Səyavuş", Cavidi gəncləşdirdiyi kimi, gənc marksist tənqidimizin verdiyi qiymətin tamamilə doğru olduğunu göstərdi". M.Hüseyin əvvəlki əsərlərində Hüseyin Cavidi mili məhdudluğun, turançılıq məfkurəsinin qatı bir müməssili olduğunu söyləyir. H.Cavidin proletar inqilablarına yaralı, siziltili və bədbin misralar hər etdiyini və belə misralarla mürtəce romantizmə qapıldığı da xüsusi nəzərə çarpdırır. Bir sözla, M.Hüseyin Cavidi sovet platformasına uyğun bir sənətkar görmək istəyirdi. Bunu Cavidin əsərlərində də izləyir, "Knyaz" pyesində sənətkarın azadlıq uğrunda mübarizə aparan inqilabçıları təsvir etdiyini, "Azər" poemasında yeni quruluşun tərəfdarı olduğunu söyləyir. M.Hüseyin məqalədə belə bir sual ortaya qoyur: "Nə üçün Cavid tematika etibarılı müasir həyatdan uzaqlaşmış" və eyni zamanda nə üçün Firdovsi əfsanələrinə əl atmışdır?". Bu suala cavab verərkən M.Hüseyin qeyd edir ki, H.Cavid bizdə əsas fikri-bədii istiqaməti etibarla romantik bir sənətkar kimi tanınmışdır. Və H.Cavid romantizmi çox zaman canlı hayatdan uzaqlaşmağa meyli göstərən sənətkarın romantizmi olmuşdur. Beləliklə, M.Hüseyin romantik H.Cavidi deyil, Şura inqilabına "yaxınlaşan" H.Cavidi qəbul edir. Belə bir fikir irəli sürür ki: "Səyavuş", Cavid bədii yaradıcılığının ümumi xüsusiyyətlərindən ayrılmış bir əsər deyildir... Lakin bununla bərabər, "Səyavuş" yeni keyfiyyətli bir əsərdir. Burada müəllif qismən öz mücərrəd burjua romantizmini meğlub edərək realizmə yaxınlaşmış... sarayla əməkçi kütlələr arasında dərin ziddiyətləri yüksək bədii təsvir dərəcəsinə qaldıra bilmiş. Buradakı Cavid romantikası da bir sira yeni ünsürlərə malikdir. Bu romantika Cavidin müəyyən bir yaradıcılıq xüsusiyyətini təşkil edən ritorikadan fərqli olduğu kimi, az-çox real həqiqətlərdən doğan bir romantikadır". Məqalədən açıq-aydın belə bir fikir hasıl olur ki, M.Hüseyin romantizmi "real həqiqətlərdən doğan" bir cərəyan hesab edir və H.Cavidin "Səyavuş" əsərində "yeni ünsürlərə malik" romantizmi də məhz realist meyli romantizm kimi qiymətləndirir. Məqalənin VI bölümündə M.Hüseyin yenə eyni fikri təkrarlayır, H.Cavidin öz yaradıcılığının ən parlaq dövrlərində mürtəce burjua romantiki kimi çıxışda bulunduğu, həqiqi varlığı, canlı həyatı çox zaman öz sevimli ideyalarına qurban\* verdiyini, "Səyavuş" əsərinin də bu romantizm xəstəliyindən tamamilə azad olmadığını, burada da əski H.Cavid romantizminin təsirinin hiss edildiyini nəzərə çarpdır. M.Hüseyinin məqaləsi Cavid romantizminin mahiyyətini açıqlamaq, bu romantizmin onun əsərlərində necə tacəssüm etdiyini göstərmək iddiasından çox uzaq idi. Lakin hər halda, mənfi planda olsa da, H.Cavidin öz əsərlərində romantik sənətkar kimi tanındığını etiraf edir. Təbii ki, otuzuncu illərdə gənc tənqidçi, proletar ədəbiyyatının təbliğatçısı kimi tanınmış Mehdi Hüseyin Cavid sənəti haqqında söz açarkən onu olduğu kimi yox, görmək istədim kimi qiymətləndirirdi. Sonralar da o, Cavidin inqilab epoxasının sənətkarı hesab etməmişdir. 14 aprel 1936-ci ildə hansı bir konfransdakı çıxışında da yenə əvvəlki fikrini təkrar edir: "Cavid bütün ədəbi çəkisiñə, böyük istedadına, geniş ədəbi yaradıcılığına baxmayaraq, inqilab epoxasının sənətkarı deyildir. Çünkü, əvvəla Cavid hələ əski bədii yaradıcılığını-əski məfkurəvi tendensiyalarını üzvü olaraq (səmimi olaraq), yeni quruluşu, proletar inqilabını anlaya bilməmişdir. Ümumiyyətlə, Cavid bütün ədəbi yaradıcılığı boyu öz ölkəsinin (Azərbaycanın) yavrusu deyildir. O, tarixə, əfsanələrə, məstik burjua romantizmə qədidi üçün, canlı həyatı görmək qabiliyyətdən məhrum olduğu üçün, bu vaxta qədər şura varlığını... onun mahiyyətini düşünüb, heç olmazsa tarixi əsərlərində əks etdirməmişdir". İyirminci-otuzuncu illərdə Cavid romantizmi ilə bağlı söylənilən bütün bu mühahizələrə yekun

\* C.Cabbarlı. "Ədəbi mübahisələr". "Cavidşünaslıq" toplusu, I cild, Bakı, 2012, s. 87. Gülbəniz Babaxanlı.

\* M.Hüseyin. "Ədəbi qeydlər". "Cavidşünaslıq" toplusu, III cild, Bakı, 2012, s. 77. Azərbaycan ədəbi fikri və Hüseyin Cavid (II kitab)

\* M.Hüseyin. "Ədəbi qeydlər", "Cavidşünaslıq" toplusu, III cild, Bakı, 2012 s. 81. Gülbəniz Babaxanlı.

verub deyə bilərik ki:<sup>\*</sup> 1. Hüseyin Cavid yaradıcılığının tədqiqi ilə bağlı ən qızığın və ziddiyyyəti bir dövr kimi səciyyələnən iyirminci-otuzuncu illərdə böyük sənətkarın romantizm cərəyanına məsub olması, onun əsərlərinin bu istiqamətdə təhlili sırf elmi-nəzəri planda olmamışdır. Çünkü ədəbi-nəzəri fikir hələ problemi sistemi şəkildə həll etməyə hazır deyildi. Deyilən fikirlər yalnız problemdə ötəri şəkildə toxunmağa imkan verirdi. 2. Hüseyin Cavidin "Peyğəmbər", "İblis", "Şeyx Sənan", "Topal Teymur", "Səyavuş" pyesləri ədəbi tənqidin daha çox müzakirə etdiyi, haqqında söz açıldığı əsərlər idi. Bu əsərlər o dövrün görkəmləi yazıçıları və tənqidçiləri tərafından təhlil olunur, hətta müzakirələrə səbəb olurdı. Hənəfi Zeynalı, Abdulla Şaiq, Cəfər Cabbarlı, M.K.Ələkbərli, Ə.Nazim, M.Hüseyin və digər tanınmış söz adamları bu əsərləri əsasən içtimaiyyəti platformadan təhlili cəlb edir, "Cavid proletar inqilabına xidmət edirmi?", "Cavid niyə Azərbaycandan, burada baş verən mühüm hadisəldən söz açır?", "Cavid niyə həyatımızın aparıcı qüvvələrini öz əsərlərində əks etdirmir?" kimi suallarla onun yaradıcılığının guya xalqımızın mili-mənəvi dəyərlərindən uzaq olduğunu sübut etməyə çalışırlılar. Bu da böyük sənətkara bolşevik-marksist yanaşmasının məntiqi nəticəsi idi. 3. H.Cavid romantizmi ilə bağlı söylənilən fikirlərin özü də elmi-nəzəri baxımdan tam və dolğun deyildi. Bu məsələyə birtərəfli yanaşılırdı. Belə bir fikir dönbə-dönbə vurğulanırkı, ki, H.Cavidin əsərlərində realizm romantizmdən üstündür. Cavidin realist sənətkar olduğu bəzən inkar edilməsə də, onun romantizm cərəyanına məsub olması əsasən mənfi bir hal kimi qiymətləndirilirdi. Ancaq bütün bu ziddiyyyətlərə baxmayaraq hər halda iyirminci-otuzuncu illərin tənqidində Cavidin romantikası haqqında müəyyən fikirlər mövcud idi.

\* H.Mehdi yoldaşın çıxışından. "Cavidşünaslıq" toplusu, Bakı, 2012, III cild, s. 130. Azərbaycan ədəbi fikri və Hüseyin Cavid (II kitab)